

SƏBUHİ İBRAHİMOV
AMEA Naxçıvan Bölümü
E-mail: s.ibrahimov71@mail.ru

“MƏZAHİR ƏL-ƏNVAR” ƏSƏRİNİN PALEOQRAFIK XÜSUSİYYƏTLƏRİ

Məqalədə XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşayış-yaratmış Hacı Molla Məhəmməd Naxçıvanın “Məzahir əl-Ənvər” əsərinin paleoqrafik xüsusiyyətləri araşdırılmış və geniş şəkildə tədqiq edilmişdir.

Onun yaradıcılıq fəaliyyəti ilə bağlı yazdığı “Məzahir əl-Ənvər” əsəri mazmun etibarilə təhlil olunmuş və kitabın yazılıma tarixi, həcmi, xətt nümunəsi, dili, kətib və ya nəşriyyatın adı, ölçüsü, həcmi və harada çap olunması, mürrakkəbi və s. haqqında araşdırılmalar aparılmış və müzayyan nəticələr əldə olunmuşdur.

Açar sözlər: Naxçıvan, əlyazma, mətn, paleografiya, xüsusiyyət.

Naxçıvana dair əlyazmaların öyrənilməsi və tədqiq edilərək nəşr olunub müasir nəsillərə çatdırılması AMEA Naxçıvan Bölümü Əlyazmalar Fonduğun əməkdaşlarının qarşısında duran ən aktual və zəruri məsələlərdən biridir. Bunun üçün isə yazılı abidələrin tədqiqi ilə bağlı elmi axtarışları genişləndirmək tələb olunur. Belə ki, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da müsəlman mədəniyyətinin kökləri VII əsra gedib çıxır. Həmin ərin ikinci yarısından başlayaraq, xilafətin müxtəlif elm, təhsil və mədəniyyət mərkəzlərində məskunlaşan Naxçıvanın görkəmli nümayəndələri öz əsərlərini ərəb dilində qələmə almış, qədim Naxçıvanın öz ərazisində yaşayan müəlliflər isə yalnız X əsrən etibarən ərəbcə yazış-yaratmağa başlamışlar. Sonralar tarixi şəraitin dəyişməsi Naxçıvan ədəbiyyat və mədəniyyətinin zənginləşməsinə, ərəb dili ilə yanaşı, fars və türk dillərində yazılmış ədəbi sahənin meydana gəlməsinə səbəb olmuşdur.

XIX ərin sonu – XX ərin əvvəllərinə qədər bəzi müəlliflər əsərlərini həm ərəb, fars dillərində, həm də türk dilində yazılımasına üstünlük vermişlər. Bu əsərlərdən biri də XIX əsrda yaşayış-yaratmış Hacı Molla Məhəmməd Naxçıvanının “Məzahir əl-Ənvər” əsəridir. Müəllifin qələmə aldığı “Məzahir əl-Ənvər” (Nurların zahir olduğu yerlər) əsəri 1319 h.q. (miladi – 1898) tarixində daşbasma üsulu ilə çap edilmişdir.

Təessüf ki, bu vaxta qədər XIX ərin sonu-XX ərin əvvəllərində yaşayış-yaratmış Hacı Molla Məhəmməd Naxçıvanının “Məzahir əl-Ənvər” əsəri tədqiq edilməmişdir. Adı “Məhəmməd ibn Məşədi Baba bin Bayramlı Naxçıvani-Kəngərli” [4, s. 3] kimi çəkilən müəllif Naxçıvan şəhərində anadan olmuşdur.

H.M.Naxçıvanının kitablarında müəllifin tərcüməyi-hali göstərilməsə də, el arasında onun maarifçilik ənənələrindən və xeyirxahlığından geniş dənişmişlər. Hacı Molla Məhəmməd Naxçıvani ilk növbədə öz zəngin yaradıcılığını milli-mənəvi dəyərlər əsasında quraraq inkişaf etdirmişdir. Onun dərin düşüncələri, maarifçilik ənənələri, fəlsəfi duyğuları, bilik və bacarığı dövrünün ən dərin qatlarına nüfuz etmiş, yeni-yeni elmi keşflərin, dəyərli kitabların, qiymətli əsərlərin yazılımasına səbəb olmuşdur. Hələlik yaradıcılıq fəaliyyətində onun beş əsas kitabı daha da diqqəti cəlb edir.



Məzahir al-Ənvər əsərinin əvvəli



Məzahir al-Ənvər əsərinin sonu

Müəllifin qələmə aldığı digər əsərlər də mahiyyət etibarilə dərin düşüncələri özündə ehtiva etməklə dövrünün müsəlman təhsili istiqamətində zəruri hesab edilən məsələləri və ehkamları özündə təzahür etdirir. "Səhab ad-Dürüm" (Buludların göz yaşları) [3], 1309 h.q. (miladi - 1887), "Keşkül ən-Nur" (Nur qabı) [4], 1312 h.q. (miladi - 1892), "Dürrət ol-Əbrār" (Söylənilməmiş inci sözler) [2], 1315 h.q. (miladi - 1894). "Qürrət ol-Əbsar" (Gözlorun nuru) [1], 1317 h.q. (miladi 1896).

Mədəniyyətin xəzinəsinin qeyməti qaynaqlarından olan əlyazmalar keçmişin adəbi tarixinin müasirlərimizə çatdırılmışında, onların maariflənməsində misilsiz rolə malikdir. Bu baxımdan, klassik Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Naxçıvanı şair və yazıçılardan əsərlərini aradırb illər xalqa çatdırmaq qarşıda duran mühüm məsələlərdəndir. Bu baxımdan da tədqiqatçı calb edilmiş Hacı Molla Məhəmməd Naxçıvanının "Məzahir al-Ənvər" əsəri mahiyyət etibarilə dərin düşüncələri ifadə etməklə dövrünün müsəlman təhsili istiqamətində zəruri hesab edilən məsələləri və ehkamları özündə təzahür etdirən əsas mənbələrdən biridir. Bununla yanaşı əsərdə Naxçıvanla bağlı bir neçə tarixi hadisənin əlamətlərini bər fakt olduğunu müşahidə edirik.

Əsərin mözənnü: XIX əsrin axırı – XX əsrin əvvəllerində Naxçıvan vadisində şəhər həlqularının yayılması və maniçanşılması üçün istifadə edilən an dəyəri məlumatlar haqqında: Təmizlik, paklıq, halal, haram, düzlik, bərabərlik, mənqiqli təfakkürün formalşaması, Vəhdəti-vücud, Vacibul-vücud və mümkünül-vücud nəzarəyyələri barədə malumat verilmişdir. H.M.Naxçıvanı demək olar ki, əsərin akser hissəsinin fiqh elminə aid olmaqla bərabər, hadis, kəläm, fəlsəfə və əqaid kimi fərqli elm sahələri ilə bağlı mənbələrindən ibirdir. Bununla yanaşı əsərdə Naxçıvanla bağlı bir neçə tarixi hadisənin əlamətlərini bər fakt olduğunu müşahidə edirik.

AMEA NB Əlyazmalar Fondu. B-169 - /296:

Cild: Qalın kardon.

Kağız: Çox olverişli, noxudu tonlu ağı-sarımtıl rəngli incə kağız.

Yazı: Nəstəliq, farsca, əsəsən qara mürəkkəbə yazılmış, baş yazı, başlıqların adları isə böyük qara ilə yazılmışdır.

Vərəq say: 260 vr.

Ölçürlər: 16 x 21 mm.

Sətr say: 19 st.

Katib: Bəlli deyil.

Köçürülmə tarixi: 1317 h.q.

Başlangıcı: Bismillahir-rahmanir-rahim...

Sonu: ...xəbirun, bəsirun.

Hacı Molla Məhəmməd Naxçıvanının bu əsəri elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Kitabda əsəsən müsəlman fəlsəfə fikirlərinin yer aldığının şahidi olur.

Müəllif milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi, fəlsəfi dünyagörüşümüzü, həmcinin mədəni irsimizi şərh etmişdir.

Əsərdə hər bir sohifin yuxarı hissəsində xüsusi formada işlənmiş damaların içarısında qara rənglə nəstəliq xətti ilə mətnlərin mövzusu yazılmış və sohifələrin konarlarında mövzuya aid bəzi sözər yazılmışdır.

Müəllif əsərdə Naxçıvan icitmai mühitinin saf və sağlam tərzdə formalşamasını, mənqiqli idrakə söykənarək davranışın mövzusunu bir çox sahələrin, mənvi-ruhi səfəranı və s. inkişaf etdirilmiş məqsədi ilə çox darin və eyni zamanda maraqlı mənbələrə müraciət etmişdir. Əsərdə yaşanan elmi-fəlsəfi hissələr və ağlin təzahürü sarılımdır.

Həmcinin Hacı Molla Məhəmməd Naxçıvanı müstəqil Azərbaycanda siyasi elitanın ideali kimi məarrifçi xarakter daşımışdır. XX əsrin əvvəllerində türk dünyasının görkəmləri Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Əfəqani və başçaları kimi, o da tərkülük, islamçılıq və müasirliyi fikirləri ilə milli ideyannı onaçılıqlı istiqamətində formalşamasına mühüm ideoloji-fəlsəfi töhfələr verməyə çalışmışdır.

Ela baxımdan da yanaşdırılmış müvzu müəllifin bu əsərde fəlsəfi fikirlərin önməli olması ilə yanaşı, həmcinin islamşunashq elmi üçün dəyəri fəlsəfəsi kontekstində verilmiş və ssaslandırılmışdır. H.M.Naxçıvanının bu əsəri mahiyyət etibarilə dərin düşüncələri ifadə etməklə dövrünün müsəlman təhsili istiqamətində zəruri hesab edilən məsələləri və ehkamları özündə təzahür etdirir. Müəllif bu əsərini böyük İslam almışının yaratdığı əsərlər sırasında görməyi arzu etmişdir. Belə ki, müəllif adın "Marhum Əllameyi Hilli, Şeyx Səduq, Şeyx Mufid, Əllame Maclisi, Mühaqqiq Ərdəbili və başqaları kimi öz əmərlərində Peygəmbər əleyhissalāmın şərifinə əsaslanaraq hökmərin vermiş şəxslər sırasına daxil etmişdir" [5, s. 6].

Həmcinin müəllif yanaşlığı Vəcibul-vücud haqqındaki görüşlərinin və mülahizələrinin əlavə etmiş, Sifati-sübutiya və Sifati-salbiyya anlamlarını təhlil etməyə çalışmış və bunu misallara və dolillərlə isbat etmişdir.

Bu yanaşmalar göstəri ki, XIX əsrin sonu – XX əsrin əvvəllerində yaşayıb-yaradılmış Hacı Molla Məhəmməd Naxçıvanının "Məzahir al-Ənvər" əsərinin paleografik xüsusiyyətləri nəinki Azərbaycan matnşunaslıq elminin manzərəsi ilə, eləcə da Naxçıvan mədəniyyət və ədəbiyyat tarixinin bözi məsələləri ilə bağlı xüsusun, elmi, fəlsəfi və dinşunashq istiqamətində mühüm nüeticalər tanış olmağa imkan yaradacaqdır.

ƏDƏBİYYAT

نخجوانی حاج ملا محمد قره الابصار	1318. مه 546 ص.
نخجوانی حاج ملا محمد درد ارمار 1315 مه. ص.	377 ص.
نخجوانی حاج ملا محمد سعاب الشعرو 1295 مه. ص.	492 ص.
نخجوانی حاج ملا محمد کشکول التور 1312 مه. ص.	560 ص.
نخجوانی حاج ملا محمد مازنون الانوار 1317 مه. ص.	260 ص.

Сабухи Ибрагимов

ПАЛЕОГРАФИЧЕСКИЕ ОСОБЕННОСТИ ПРОИЗВЕДЕНИЯ «МЕЗАХИР АЛЬ-АНВАР»

В статье исследованы и подробно проанализированы палеографические особенности произведения «Мезахир аль-Анвар», созданного Хаджи Моллой Мухаммедом Нахчывани, который жил и творил в конце XIX-начале XX веков.

В связи с его творческой деятельностью рассмотрено содержание написанного им произведения «Мезахир аль-Анвар», проведено исследование даты написания книги, ее объема, типа шрифта, языка, имени писца и названия издательства, размера, объема и места издания, вида чернил и так далее, и получены определенные результаты.

Ключевые слова: Нахчыван, рукопись, текст, палеография, особенность.

Sabuhi İbrahimov

PALEOGRAPHIC FEATURES OF THE WORK “MEZAHIR AL-ANWAR”

The paper studies and analyzes in detail the paleographic features of the work “Mezahir al-Anwar”, created by Haji Mullah Mohammed Nakhchivani, who lived and worked in the late XIX-early XX centuries.

In connection with his creative activity, the content of his “Mezahir al-Anwar” work has been considered, the date of writing, the book’s volume, font type, language, its scribe’s publisher’s names, size, volume and place of publication, type of ink and so on have been studied, and certain results have been obtained.

Keywords: Nakhchivan, manuscript, text, paleography, feature.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)